

Xülasə**Ad, soyad, ata adı:** Səbinə Novruzova Bəlohər**Xarici dil:****Ali təhsil statusu:**

Ali təhsil müəssisəsinin adı	İxtisas	Dərəcə	İl
ADPU	Azərbaycan dili və ədəbiyyatı	Bakalavriat	2002-2006
ADPU	Azərbaycan dili və ədəbiyyatının metodologiyası və metodikası	Magistratura	2006-2009

Magistrlik dissertasiyasının adı və elmi rəhbəri: İfadəli oxu bədii əsərlərin öyrədilməsi vasitəsi kimi, Rəhbər: dosent, Soltan Hüseynoğlu**Doktorantura (dissertantura) dissertasiyasının adı və elmi rəhbəri:****Çalışdığı vəzifələr:**

Vəzifəsi	İş yeri	İl
Müəllim	Ağdam rayonu Qiyaslı kənd uşaq musiqi məktəbi	2006
Müəllim	AMİ Mingəçevir filialı	2009
Müəllim	MDU	2015

Magistartura pilləsində yazılan tezislər:

1. Ədəbiyyat dərslərində ifadəli oxudan istifadə. ADPU-nun magistrlərinin 4-cü elmi konfransının materialları, Bakı-ADPU-2009
2. Ədəbiyyat dərslərində ifadəli oxudan istifadənin əhəmiyyəti. ADPU-nun magistrlərinin 4-cü elmi konfransının materialları, Bakı-ADPU-2009

Doktorantura (dissertantura) pilləsində yazılan məqalələr (tezislər):**Hazırladığı lahiyələr:****İdarəetmə vəzifələri:****Mükafatlar:**

ÇAP OLUNMUŞ ƏSƏRLƏR

A. Beynəlxalq indeksli jurnallarda dərc olunmuş məqalələr:

B. Beynəlxalq elmi konfranslarda təqdim olunmuş və elmi məqalələr kitabında çap olunmuş məruzələr (tezislər) :

1. Mədəni əlaqələrin inkişafında ədəbiyyatın rolu.

Mədəniyyətlərəarası dialoqda bədii ədəbiyyatın rolu mövzusunda beynəlxalq elmi konfransın materialları, Sumqayıt 04-05 dekabr 2018.

2. Çağdaş ədəbiyyatımızda “Zəfər” nəğməsi. Davamlı inkişaf strategiyası; qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” Beynəlxalq Elmi Konfransı. MDU, 10-11 dekabr 2021.

C. Milli/beynəlxalq kitablar/Monoqrafiya və ya kitablardakı fəsilər:

D. Milli lisenziyalı jurnallarda dərc olunan məqalələr (tezislər):

1. Uşaq ədəbiyyatının məqsədi və vəzifəsi pedaqoji problem kimi. Filologiya məsələləri №4, “ Elm və Təhsil”, Bakı-2010, s.422-431

2. İbtidai siniflərdə nağılların tədrisinin əhəmiyyəti. Filologiya məsələləri №16, “ Elm və Təhsil”, Bakı 2019, s.276-280.

3. İbtidai siniflərdə atalar sözlərinin tədrisinin tərbiyəvi əhəmiyyəti. Dayanıqlı inkişaf (cild1, №2, 2021).s180-183

E. Respublika daxili elmi konfranslarında təqdim olunmuş və elmi kitablarda çap olunmuş məruzələr (tezislər):

1. İnküziv təhsildə olan problemlər. “Azərbaycanda inküziv təhsilin tətbiqi problemləri və onların aradan qaldırılması yolları”mövzusunda elmi-praktiki konfransının materialları (2may 2014-cü il Bakı).

2. Mir Cəlal Paşayev nəsrində realizm. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş filologiyanın aktual problemləri mövzusunda Respublika elmi-nəzəri konfransının materialları, Bakı-7-8may 2015.

3.“Kitabi-Dədə- Qorqud” dastanında milli-mənəvi dəyərlər sistemi. Milli-mədəni irs və onun qloballaşma şəraitində təbliği məsələləri Respublika elmi konfransının materialları, Mingəçevir-2016.

4. Qloballaşan cəmiyyətin inkişafında ədəbiyyatın rolu. Qloballaşma və regional inteqrasiya Respublika elmi konfransının materialları, 23-24dekabr 2016-cı il, Mingəçevir.

5. Bir daha nitqimizdəki qüsurlar haqqında. Azərbaycanda təhsil siyasətinin prioritetləri: müasir yanaşmalar mövzusunda elmi konfransın materialları, Mingəçevir-15-16 dekabr 2017

6. Cümhuriyyət dövrü ədəbiyyatı. Azərbaycan xalq cümhuriyyəti təşəkkülü, fəaliyyəti, tarixi əhəmiyyəti mövzusunda Respublika elmi konfransının materialları, Sumqayıt 26-27 aprel 2018.
7. XX əsr ədəbiyyatımızda tarixilik. Qlobal tendensiyalar və müasir Azərbaycan mövzusunda Respublika elmi konfransının materialları, Mingəçevir 7-8 may 2018.
8. Hüseyn Cavid dramaturgiyasında bəşəri idealar. Hüseyn Cavid və Dünya ədəbiyyatı mövzusunda Respublika elmi konfransının materialları, Bakı, 12 aprel 2019
9. Təhsildə müasir yanaşmalar. Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar Respublika elmi konfransının materialları, Mingəçevir 6-7 dekabr 2019
10. İbtidai siniflərdə təlim texnologiyalarından istifadənin səmərəliliyi. REGIONAL İNKİŞAFIN TƏMİN OLUNMASINDA İNNOVATİV TENDENSİYALAR: REALLIQLAR VƏ MÜASİR ÇAĞIRIŞLAR Respublika elmi konfransının materialları, Mingəçevir 11-12 dekabr 2020
11. Heydər Əliyev irsində vətənpərvərlik və dil. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “ Vətən müharibəsində qazandığımız tarixi zəfər Heydər Əliyev siyasətinin təntənəsidir” Respublika elmi konfransının materialları, Mingəçevir, 4 may 2021

F. Digər nəşrlər:

1. Folklorun ibtidai təhsildəki önəmi. Azərbaycan müəllimi qəzeti. 6 mart 2020-ci il №09, s12
2. Şifahi xalq ədəbiyyatının ibtidai tədrisdə əhəmiyyəti. Türkiyə dərgisi, Türkiyə, 2 may 2021, №45, s 52-56
3. Orfoqrafiya və orfoepiya təliminin metodik əsasları (tədris proqramı).
4. Ana dilinin tədrisi metodikası(tədris proqramı).
5. İbtidai siniflərdə Azərbaycan dili və onun tədrisi metodikası. (tədris proqramı)

Sertifikatlar:

1. 2009-2010-cu tədris ilində “ öyrədənlərin öyrədilməsi” proqramı üzrə təlim kursu.
2. 16.04.2010 (Fəxri Fərman) Professor, müəllim və gənc tədqiqatçıların 2009-cu ildə yerinə yetirdikləri elmi-tədqiqat və elmi metodik işlərin yekunlarına həsr edilmiş elmi-praktik konfrans.

3. 24 .09.2019. “ Gənc tədqiqatçılar üçün OPEN Academy” adlı layihə çərçivəsində təşkil olunan seminar.
4. 14-29 iyul 2020-ci il tarixlərində Clarivate Web of Science-nin təşkil etdiyi “ Web of Science: система поиска научной информации” adlı online-seminar.
5. 31.08.2020- 04.09.2020-ci il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkil etdiyi “ Distant təhsildə tədrisin təşkili və metodiki təminatı” təlimi.
6. 27.12.2020- ci il tarixində British Council təşkilatçılığı ilə keçirilən “ The Digital Communication Course”.
7. 06.12.2020-ci il tarixində keçirilən “ Zəfər yürüşü” adlı seminar.
8. 22-25.04.2021-ci il tarixlərində Təhsil İdarəçiliyi Beynəlxalq konfransında, (Milli prioritetlər/ Qlobal çağırışlar) .
9. 28.05.2021-ci il tarixində “ 5dil 5insan” adlı təlim.
- 10.01.06.2021-ci il tarixində “ Zamanın idarə olunmasında doğru və yanlışlar” təlim.
- 11.30.05.2021-ci il tarixində “Develop with aiesec” təlim.
- 12.01.07.2021-ci il tarixində “ IELTS ESSENTIALS” adlı təlim.
- 13.29.10.2021 Türkyə dərgisindən “ Teşəkkür belgesi”
- 14.07.11. 2021-ci il tarixində “ Özünə güvən hissini necə artırmaq olar?” adlı təlim.
- 15.10-11 dekabr 2021ci il tarixində “ SUSTAINABLE DEVELOPMENT STRATEGY: GLOBAL TRENDS, NATIONAL EXPERIENCES AND NEW GOALS” Beynəlxalq Elmi Konfrans.